

“Proceedings of the Genetic Resources Institute of ANAS / AMEA Genetik Ehtiyatlar İnstitutunun əsərləri” Jurnalında çap olunmaq üçün təqdim edilən məqalələrə qoyulan minimum tələblər və onların tərtib edilməsi

Qaydaları

Jurnalda genetik, genomik, insan genetikası, bioinformatika, seleksiya və toxumçuluq, ekologiya və bioloji ehtiyatlar elmlərinin müxtəlif sahələrinə və fənnlərarası tədqiqatlara aid yaxşı (ən dolğun və bitkin) məqalələr çap edilir. Məqalələr Azərbaycan, rus və ingilis dillərinin birində yazılmalı, orijinal tədqiqatların nəticələrini əks etdirməli, heç bir digər jurnala dərc edilmək üçün təqdim olunmamalı, özünəməxsusluğu ilə seçilməlidir. Elmi tədqiqat xarakterli məqalələrin həcmi jurnalın redaksiyası tələblərinə uyğun olaraq 4-12 səhifədə tərtib edilməli, icmal xarakterli məqalələr isə 20 səhifədən çox olmamalıdır.

1. Məqalənin yazı stilinə tələblər

a) Elmi tədqiqat xarakterli məqalələr Jurnalın tələblərinə uyğun stildə aşağıdakı bölmələrdə tərtib olunmalıdır:

- Giriş;
- Material və Metodlar;
- Nəticələr və onların Müzakirəsi;
- Nəticələr (icmal xarakterli məqalələr üçün məcburi deyil);
- Ədəbiyyat.

Xüsusi hallarda Ədəbiyyat siyahısından əvvəl tədqiqatın yerinə yetirilməsində fəaliyyəti olan şəxslərə və ya elmi müəssisələrə təşəkkür etmək üçün Minnətdarlıq bölməsi də (2-3 cümlədən çox olmamaqla) ola bilər. İcmal xarakterli məqalənin bölmələri başlıqlarının yazılması stili müəllifin ixtiyarına buraxılır.

b) giriş bölməsində tədqiqata dair son dövrlərdə görülən işlərin qısa icmalı verilməli və tədqiqatın aktuallığı əsaslandırılmalıdır;

c) material və metodlar bölməsində tədqiqatın material(lar)ı, yerinə yetirildiyi metodik üsullar və aparılmasında istifadə olunan cihazların markası (istehsal edildiyi ölkənin adı) göstərilməlidir;

d) nəticələr və onların müzakirəsi bölməsində tədqiqatın gedişi, alınan nəticələr və onların müzakirəsi elmi tədqiqatın prosesinə uyğun olaraq şərh edilməklə verilir. Tədqiqatın nəticələrinin təqdimində cədvəl, diaqram, qrafik, sxem, şəkil, histogram, kimyəvi və riyazi formullardan istifadə oluna bilər.

2. Məqalələrin tərtibatına tələblər

- a) MS Office Word proqramında (versiya 97-2003 və yuxarı) yığılmalıdır;
- b) Format A4. Kənarları: hər tərəfdən 2 sm;
- c) şrift - Times New Roman. Şriftin ölçüsü: 11. İnterval: 1;

d) məqalənin Adı: Şrift - Yağlı və Baş Hərflərlə, Sola Düzlənmiş Şəkildə Yığılır. Ölçüsü: 14;

e) müəllif(lər)in adı və soyadı (A.A. Soyadı). Şrift-yağlı, sola düzlənmiş. Ölçüsü: 11;

f) işin yerinə yetirildiyi və ya müəllif(lər)in çalışdığı elmi müəssisənin tam adı, ünvanı və müəllif(lər)in elektron poçt ünvanı. Şrift - sola düzlənmiş adi kursiv. Ölçüsü: 11;

g)məqalənin qısa annotasiyası: şrift - yağlı kənarlara düzlənmiş. Ölçüsü: 11;

h)açar sözlər (sayı 10-dan çox olmamaqla) verilir. Şrift – yağlı kursiv;

i)məqalənin əsas mətni 2 sütunda verilir. Sütunların eni bərabər - 8,1 sm. Aralarındakı məsafə - 0,8 sm. Şrift – kənarlara düzlənmiş adi. Ölçüsü: 11. Əsas mətnin abzas ölçüsü – 0,75 sm (girinti daxilə). Ədəbiyyat siyahısı abzas ölçüsü – 0,25 sm (girinti xaricə);

j)bölmələrin başlıqları: Şrift – yağlı baş hərflərlə;

k)məqalənin sonunda (ƏDƏBİYYAT-dan sonra) bir sütunda məqalənin yazıldığı dildən fərqli iki dildə (Azərbaycan dilində yazılan məqalələr üçün rus və ingilis dillərində, rus dilində yazılan məqalələr üçün Azərbaycan və rus dillərində, ingilis dilində yazılan məqalələr üçün isə azərbaycan və rus dillərində) qısa xülasə (annotasiya) verilir. Məqalənin adı (Şrift – Ortada, Yağlı Baş Hərflərlə, Ölçüsü: 11), müəlliflərinin inisialları və soyadı (şrift - ortada yağlı, ölçüsü: 11), işin yerinə yetirildiyi və ya müəllif(lər)in çalışdığı elmi müəssisənin adı Şrift - sola düzlənmiş. Ölçüsü: 11;

q)xülasənin (rezümenin, abstraktın) mətni (şrift – adi, ölçüsü: 11) olmalıdır.

3. İllüstrativ materialların, formul və cədvəllərin tərtibatına tələblər

a)Bir sütunda yerləşdirilən cədvəlin eni 8,1 sm-dən, iki sütunda yerləşdirilən cədvəlin eni 17,0 sm-dən çox olmamalı, mətndə cədvəllərə verilən istinad (Cədvəl 1.); (Cədvəl 2.) yaxud (Cədvəl 1, 2.) və s. formada,şriftin ölçüsü: 10 ya 11. Cədvəl 1. (şrift – yağlı). Cədvəlin adı (şrift -adi). Kəmiyyətlərin adı (şrift – yağlı), qiymətləri (şrift – adi);

b) şəkillərə, sxemlərə, grafiklərə mətndə istinad Şəkil sözü altında birləşdirilir. Mətndə şəkillərə verilən istinad (Şəkil 1.), (Şəkil 2.) ya (Şəkil 1, 2.) və s. formada olmalı, bir sütunda yerləşdirilən şəkillərin eni 8,1 sm-dən, iki sütunda yerləşdirilən şəkillərin eni 17,0 sm-dən çox olmamalıdır;

c) şəkilaltı izahat (şriftin ölçüsü: 11), Şəkil 1.(şrift – yağlı), izahat (şrift – adi), absis, ordinat oxlarının adları və legendlər (şrift – yağlı), absis və ordinat oxlarının qiymətləri (şrifti adi) olmalı;

d)qrafiklər uyğun qrafik proqramlarla (MS Excel, SiqmaPlot, Origin və s.) tərtib olunmalıdır;

e) kimyəvi və riyazi formullar müvafiq proqramlarda, uyğun olaraq SymyxDraw, ChemDraw, ChemOffice və s. və MS Equation, MathType və s.-də olan formul redaktorlarından istifadə edilməklə yığılmalıdır, riyazi formullar sayı 1-dən artıq olduqda nömrələnməklə, kimyəvi formullar isə altında və ya yanında adı yazılmaqla aidiyyəti bildirilir;

f) şəkillər müvafiq fotoredaktorlarla işlənərək mətndə yerləşdirilməlidir. Ayrıca təqdim olunan şəkillər “jpeg”, “tiff”, “bmp”, “pdf” və s. kimi formatlarda keyfiyyəti 300 point/düym-dən az olmamalıdır.

4. Ədəbiyyatlara istinad və ədəbiyyat siyahısının tərtibinə tələblər

a) Ədəbiyyatlara istinad edilmə mətndə dairəvi mötərizədə (mənbə nişanı, yaxud müəllifin adı) göstərilməklə verilir. İstinad ilk müəllifin soyadı, məqalənin (mənbənin) nəşr olunduğu ili özündə əks etdirir. Məsələn, rus, ingilis və Azərbaycan mənbədən olan istinadlar uyğun olaraq: И.Н.Иванов, 1998 и д.; Freedi D. et al., 2003; A.M. Məmmədov və b., 2011 və s. formada verilməlidir;

b) ədəbiyyat siyahısında mənbələr əlifba sırası ilə düzülür. Bu zaman müxtəlif dillərdə olan mənbələrin düzülmə ardıcılığı: əvvəl azərbaycan, sonra rus (slavyan), daha sonra əlifbası latın qrafikalı digər xarici dillər də daxil olmaqla ingilis dilli mənbələr olmalıdır;

c) ədəbiyyat mənbələri maksimum informativ olmalıdır. Mənbənin verilmə ardıcılığı: məqalənin müəllifləri (şrift - yağı), sonra mötərizədə məqalənin çıxdığı il (şrift - adi), ardınca məqalənin adı (şrift - adi), dərc olunduğu dərgi (şrift - adi), dərginin cildi, nömrəsi (şrift – yağı), sonda səhifələr (şrift - adi) verilir (nümunəyə bax);

d) ədəbiyyatlar mənbənin çap olunduğu orijinal dildə verilməlidir. Əgər hər hansı səbəbdən mənbənin tərcümə edilərək verilməsi məcburiyyəti yaranarsa, ədəbiyyat mənbəsinin sonunda dairəvi mötərizədə orijinalın dərc olunduğu dildə göstərilməlidir.

Çap üçün məqalələr müəllifləri (xarici ölkələrdən olan müəlliflər istisnadır) tərəfindən imzalanmış bir nüsxədə aidiyyəti elmi müəssisənin Elmi Şurasının müvafiq qərarından çıxarışla birlikdə şəxsən və ya adi poçt vasitəsilə, yaxud elektron variant CD (DVD) yaddaş daşıyıcılarında redaksiyaya şəxsən və ya elektron poçtu (genresjournal@gmail.com və agri@genres.science.az)ilə "Electronic submission for GRI" başlığı altında göndərilməlidir.

Redaksiyanın ünvanı: Azadlıq prospekti 155, Bakı AZ1106, Azərbaycan
AMEA Genetik Ehtiyatlar İnstitutu
E-mail: genresjournal@gmail.com
Tel.: (+994-12) 5629805

QEYD: Jurnal ildə bir dəfə, May ayında nəşr edilir. Məqalələr Jurnalın tələblərinə uyğun müvafiq qaydada tərtib olunmadıqda geri qaytarılır.